



**Qismət Yunusoğlu**  
Bakı Dövlət Universitetinin  
müəllimi

**G**eniş coğrafi araziləri əhatə etməklə zəngin tarixi keçmişə, milli-etnik irs ənənələrinə, duygusal və dünyəvi-dini dünyadarkına, qutsal-sakral maddi, mistic galənləklərə malik Şamlıların tərəkəmə hayatının özülləri Təbiət və İlahi Ruhlu bağlı olmuşdur. Ruhların uyduğu müraciətdəs ziyarətgahların kölgəsi düşən Kürd Şirvanın-Qobustanın yovşanlı düzənlərinin bərəketi, Haqqın dərgahına "el açan" yüksək dağların-Babadağın və Dəlikyanın "xalı ilməli" əmənliklərinin (subalp və alp qurşağından), başı qarlı ucalıqlarının halalılığı Şamlı camaatının-tayfasının yurd-ocaq, öyünd-irfan, təknə-bərəkat, güzdek-bina mayası olmuşdur.

Şamlı tərəkəmə elatının yayıldığı, ilin doqquz ayını keçirdikleri Qobustan çöllərində qışlaq yurdları bərəket ocağı, hallalıq yoğrulan irfan məkanı olub. Ocaq yiyələrinin ibadətləri, ziyarətləri, zikrləri irfan məclislerinin məqamə yetişən duaları şövündə idi Əkin-biçin yerləri də halallığa və bərəkətə qovusqı idı, müqəddəs Yavarı Baba yüksəkliyinən etəklərindən Pir Seyid çayı yatağına qədər sallanan əkin-biçin zəmərləri, kovşenləri bərəketli olub, Məmməd Mirzeli oğlunun "elinin duzu-dizinin tərəpi, zəmisinin də bərəketli olub". Onun çaydakı "Qızıl dəyirməni"nən təknəsindən aqlıq illərində naənki Şamlı elatına, külli Qobustan-Şirvan obalarına da pay çatmışdır.

1920-ci ilədək Şamlı-Muxtar kəndində yüze yaxın ev olub, kəndin yüzbaşısı Məmmədhüseyin Əlis-kəndər oğlunun (1852-1931) da qışlağı "Uzundere" idi, oğlu İbrahim xəlil (1871-1951) təsərrüfatla məşğul olub.

Tərəkəmələr gazəti oldularından, yayı yayaqla, qış qışlaqla keçirdiklərindən Xıdır Zinda-Baba dağ-Dəli Qaya yayaqları, övlialar məkanı Qobustan qışlaqları doğma ocaqları olub. Nəsədir ki, yaşlaşanda da unutmayıblar o yerlərə bağlı tərəkəmə hayatının xatirələrini...

Ömrünü binələrdə keçiren, qışlaqları-yayaqları qarış-qarış "əris-ərəqəc" edən Əlisəyran Əli oğlu (1928-2000) hayatının con illərində həmin yerləre (Şamaxı və Quba rayonları arasında, Pirbəyi kəndi-Xaltan aşırımı (1620 m) hüdüdlerində Xalvar meşəliyin üstündəki Dəli Qaya yayaqlarına) ziyyət edərək, eski yurd-ocaq binələrinin qara

daşlarını oxşamaqla, siğallamaqla, sacda bişen "qara yuxa"nın "ətrini" qoxulamaqla... ölüb keçən tərkəmə həyatının şirinliyindən doğan nisgili səngidə bilmişdir...

Və yaxud, Əlixanlılar tayfasından olan (Şamlı elatında bir neçə tayfa olub: Hacı Əzizlilər, Sor-sorular, Mollalılar, Xələflilər, İsparlilar...).

Əlipəşa Həsənalı oğlu Həsənovun (1900-1991) Dəli Qayada

heyat tərzinin sınaqdan keçmiş tedbirlerindən mayalan, gör-götür dönyasının sınaqına sine gəren düşüncənin yaşındığı bir məktəbdır, bir ömürdür. Belə deyirlər ki, bir gün Hacı Əziz qardaşı Balaca-na qışlağın terpanib, yayaqla köçməyin vaxtı çatdığını bildirir və birləlikdə köç etmək üçün obada yırığış tədərküne başlamağı tapşırır. Hacı Balacan gelir bineye, Kiçik

Hacı Əziz qaydır obaya, qardaşına acıçı tutur ki, bəs, neyə görə bilgisindən onu xəbərdar etmeyib, Hacı Balacanın da cavabı gəmrəşov selbəlyib sürüşünü-naxırını yarıya bölməklə olur ki, qardaşının itkisine şərik olsun...

Növbəti Həcc ziyyətelinin birində Hacı Balacan Mekke şəhərində dönyasını dəyişmiş və orada dəfn edilmişdir, Hacı Əziz isə Qobustan

re zağasının daşını Sovet hakimiyəti illərində söküb qoyun damı, çoban evləri, küzələr... tikiblər... Tərəkəmə-Şamlı elatının dini-ruhani dünyadək məstik duyuların, ruhsal duymuların tesiri eməllerinin halallığında, ocaqların be-reketində, nəsillərə yadigar etdikləri maddi-irs nümunələrinde sakrallığı ilə seçilir və yad edilir, qorunub saxlanılır. Bu baxımdan Xanlı qış-

# Şamlıların halal və bərəkətli həyat səhifələri...

1927-ci ildə keçirilən toyu heç vaxt unudulmamışdır...

El şənliyi şamlıların ustası Xanbala Əbdürəhim oğlu Dəmirov (1880-1950) idarə edib-əsiq Xanmusa Musaxan oğlu Musayevin (1922-2018) ustası. Həmin yerlərin və illərin şahidi Məmməd Məmmədhüseyin oğlu (1887-1968) söhbət edib ki, Dəli Qayada açıq Mirzə Bilal Mustafa oğlu Mikayılov da (1872-1937) çox maclıslar aparıb, el dəstənləri ilə yanaşı Füzulidən, Nəsimidən... da oxuyub.

Bütöv Azərbaycanın ən qadim insan yaşayış məskənlərindən biri olan Böyük Daş qış otağında (həzirdə Qobustanın Milli Tarix-Bədii qoruğudur) Hacı Əziz Məmmədhüseyin oğlu, Kiçik Daş qışlağında isə kiçik qardaşı Hacı Balacan düşərgə salıb (o, növbəti Mekke ziyyəratında orada vəfat etmiş və müqəddəs məkanda dəfn edilmişdir), Qum qışlağında Hacıxan Nağı oğlu, Xanlı yatağında Hacı Zülfüqar Məhəmməd oğlu, Məmməd Məmmədhüseyin oğlu (1880-1965), Süleyman Qırılış oğlu (1850-1936), Güleyman Süleyman oğlu (1870-1948), Mehrali Güleyman oğlu (1907-2006), Uzundərə otağında Məmmədhüseyin Əlis-kəndər oğlu,... yaşayıb, bərəkətli təsərrüfatla məşğul olublar.


Böyük Daş obasından günçixana 300-350 m aralıda eski qəbirşələrin baş daşları (60-70-ə qədər) torpağa batmış haldə qalmışdır.

Kiçik Daş qış otağı "Qaraltı piri" hündüdündür, üzü Əlet tərəsindən qurtaracağına kimi (317 m). Ziyarətgahın ayaq tərəfində Şamlı qəbirşələrinin salınıb, 1918-ci ildən sonra. Bir cəhəti qeyd etmək lazımdır ki, Şamlı qəbirşənlərində mözar baş daşlarının yuxarı hissəsində xüsusi işarə "möhür" nəqş edilir - "Türk damgası" adlanır - dairə və aşağıya üç çıxıntıları təsvir dini təqiqatın incincəna bir nişanə kimi həndən köçənlərin Ruhlarına tapşırılır...

Hacı Əziz obasının tərəkəmələri, mal-heyvan, naxır-ilxi, dəvə-öküz... sérüsü ilə Böyük Daşdan araların, Torağay-Arab yolu ilə 10-15 km hərəkət edir, Qonuç qışlağından keçib Nardəren və Ərəb-qədim kəndləri yaxınlığında görünməmiş bərk qasırğaya-firtinaya, tərəkəmə dili ilə-lufuna düşürlər, mal-dövlət, sürü-naxır həmisini mehvə olurlar.

Hacı Əziz o amana qalır ki, gücləbə ilə arvad-uşağı bir keçə ala-çıqa yıqa bilir, bu arada bir öküz de başını soxur içəri, alaçıq... və əy-an-çobanla yanaşə tək bu öküz salamat qalır o qədər var-dövlətdən...

Tərəkəmə heyati həm də müdrik



daş yatağına, arvadı məsələdən agah edir. Arvad cavab verir ki, tələsmə, hələ bir az gözləmek lazımdır, "torpağa isti hopmamış tərəkəmə tərpenməsin" deyib-əqillerin sözünü xatırladır. Hacı böyük qardaşına söz verdiyi üçün arvada etirazını bildirir. Arvad bir dəhə dediyi sözə emin olmaq üçün aparıb Hacıni bir məmirlə örtülü parça daşın yanına, daşı qaldırır, bağa yuvasını ona göstərir və bildirir ki, bağa hələ yuvadan çıxmayıbsa havanın istiliyi torpağa çatmayıb, hələ soyuqdur, yayaqla kük vaxtı deyil...

Hacı çar-naçar küləfətin bu müdrik qənaəti ilə razılışmali olur və Hacı Əzizə xəber göndər ki, siz gedin, biz də arxanızça gelirk (bu hadisən azindan 250 illik tarixə malikdir)...

Na İsa, Hacı Əziz obasının tərəkəmələri, mal-heyvan, naxır-ilxi, dəvə-öküz... sérüsü ilə Böyük Daşdan araların, Torağay-Arab yolu ilə 10-15 km hərəkət edir, Qonuç qışlağından keçib Nardəren və Ərəb-qədim kəndləri yaxınlığında görünməmiş bərk qasırğaya-firtinaya, tərəkəmə dili ilə-lufuna düşürlər, mal-dövlət, sürü-naxır həmisini mehvə olurlar.

Xələfə naslındən olan irfani-ruhani davamçıları-Perizad Ağa qızı (1880-1946), Məmməd Məsələ Məmməd Ba-ba (1890-1972) Sufilərin sadıqlarından idilər. Xələfə Məmməd Məmməd Xanlı yatağında zağası, Uzundərə qışlağında Məmmədhüseyin Əlis-kəndər oğlunun zağası... (uzunluğu 30-30 metredək) Sufilərin məclis məkanı olub, qarda-çovğunda orda heyvan, dəvə saxlayıblar. Uzundə-

rayonu, Sündü kəndində torpağa tapşılıb. Hacı Əziz dini-irfan təriqət yolunun kamilliyyin Şamaxı şəhərinin Cümə məscidində, eləcə de Avaxıl kəndində görüşdüyü Hacı Məcid Əfəndidən aldığı bilgilərə zənginləşdirirdi.

Şamlı camaatının Xələfə nəslindən olan tərəkəmələrdən Məmməd Abdulla oğlu (1828-1896), Baxşalı Məhəmməd oğlu (1856-1925), Əli Baxşalı oğlu (1880-1949)... Böyük Daş qışlağının gündoğan səməndində olublar, Səngəçəl qəsəbəsi etrafındakı "Təndir qışlağı"nda. Bu nəsildən olan Gülgəz Baxşalı qızı (1875-1951) ise müxtəlif çeşnili yaxşı sumaş-palaz ("Şamlı sumaqı", "Qara göl", "Güllü sumaq"...), atın yəherinin üstü üçün xalça, heybə... toxuyub, rəngi, ilməsi, naxışı, zerifliyi... göz oxşayıb, Xanzada (1921-1996) və Məlek Əbdüləziz qızları da (1898-1968) sumaq toxuyan olublar.

Xələfə naslındən olan irfani-ruhani davamçıları-Perizad Ağa qızı (1880-1946), Məmməd Məsələ Məmməd Ba-ba (1890-1972) Sufilərin sadıqlarından idilər. Xələfə Məmməd Məmməd Xanlı yatağında zağası, Uzundərə qışlağında Məmmədhüseyin Əlis-kəndər oğlunun zağası... (uzunluğu 30-30 metredək) Sufilərin məclis məkanı olub, qarda-çovğunda orda heyvan, dəvə saxlayıblar. Uzundə-

rayonunda Vahid Hacı Karim oğlu (1818-1903) dünyadan cavan köçməş qızı Saabxanımın şərfinə su hodamı-kəhriz tikidir, Böyük və Kiçik Daş qışlaqlarından axan yağış-qar suları bu "daş suçağı" yığılır, etraf tərəkəmə obalarından istifadə edirlər... Badam Vahid qızı (1893-1973) isə bayati nişanası deyib qız nəvəsi Aydınpaşa Alipaşa oğlu üçün (1947):

**Aydınpaşa yol üstadır,  
Tüfəngi qol üstdədir.  
O, bir ceyran vurubdur,  
Ceyranı can üstdədir.**

Haqsızlıqla, ədaletsizliklə barışmaz olan, hətta əlinə silah alıb açıq savaşa meydana giren, amma Haqqə və İlahiya qalbi və eməli ilə siyinən Şamlı elatının dini-ruhani təriqət yolu ilə yanaşı ince, zərif rübab toxunuşuna həssas olan qəlb çırplıtlarının Yiyələri, hissələri duyugulandıran müdrik keləm təsəddülləri da az olmayıb, onları yaradıcılığı nəşrlərdə, kitablarda, məclislərdə az işçiləndirdi, El yad-dasından, Xalq xəzinəsindən nə yaxşı ki, hələ silinmeyib...

**Bu barədə növbəti yazıldı.**

(Yazının hazırlanmasında həm də aslın Qobustan rayonu, Şamlı-Muxtar kənd sakını Qarəğlın İbrahimxələf oğlu Hüseynovun (1942) və Hacı Əlihanın Əlipəşa oğlu Həsənovun (1962) məlumatlarından istifadə edilib).